

Əziz oxular, bu günlərdə Azərbaycan ədəbiyyatının özünəməxsus imzası olan Əlisəmid Kürün 67 yaşı tamam oldu. Biz də "Ədəbi Turan" səhifəsi olaraq hörmətli şairimizi təbrik edib tanınmış journalist Aydin Caniyevin onun haqqında yazdığı yazıni sizlərə təqdim edirik. Qeyd edək ki, yazı Əlisəmid Kürün 65 illiyində qələmə alınub

"Ay nə gözəl qaydadıq şal sallamaq" (M.Şəhriyar) – "oranjeman" etsək: sosial şəbəkədə kimin ad günü oldusa, təbrik etmək gözəl qaydadır!

Bəri başdan deyim: Əlisəmid Kür "oranjeman" etmək olmur! Çün həm orijinaldi, həm original! Bütün etdiklərini təkrar etməyə, "oranjeman" a ilk olaraq, kişilik çatmaz, arından da istedad, sonra da yaşantılar.

Əlisəmidin etdiklərini heç bir "ağilli" adam eləməz, eləyə bilməz – vurub öldürərlər! Amma Əlisəmid eləyib və elədiyinə, qədəşfason yanaşsaq, deyə bilərik ki, "otveçat" da olub. Onçun da yaşayır! Yaşayır və yaradır!

Mən ilk gəncliyimdən tanığım Əlisəmid Kürle birgə yaşadığım bu şəhərdə təsadüfən təsadüfə rastlaşmışam.

Tanıyanların hamısı Əlisəmid Kürə yeyib-içməyə hazır olub və yaxud da eksine, amma mən bu yeyib-içməklərə qıçıq olmuşam həmişə: zalim balası, Əlisəmid Kür bir süfrədə oturub şeir içməyə, həyat içməyə layiq ən yaxşı müsahibdi e.

Ədəbi mühitdən kimi dindirsən, hamisinin Əlisəmid Kürün yeyib-içmək məclislərindən, "dəlilik" olaylarından bir xeyli ehtiyatı var saxlanımda! Zalim balası, adamın o qədər şeiri var ki, deyəsən, yada salasan, sonra da gedib arvadların qul bazarından doqquzunun gündəlik haqqını və həresinin də elinə bir dəsmal verib deyəsən ki, ağlayın, əziz bacılar, ağlayın, əziz analar, ağlayın, əziz qızlar, sizi ağlayan halına ağlamalı Əlisəmidi – atanızı, qardaşınızı oğlunuuzu... ölkəni!

Mən bilmirəm Əlisəmid Kürə axır vaxtlar görenlər "Baksovet"dəki – "Vahid" Poeziya Evinin qarşısında Əliağa Vahidin büstünü getirirlərmi gözlərinin önünə? Əlisəmid Kürün sıfırdı eynən elə bil – həm də Azərbaycan ədəbiyyatının ÇTZ traktoru ilə kota ağızına şırımlanmağa verilmiş sıfıri! Azərbaycan ədəbiyyatının bütün və son əzablarının ifadəsi!

İkisinin də adı mürəkkəb isimdir. İkisinin də Əlisəne bəyəti var! Amma Əli-AĞAMız Ağa kimi yaşamadı, ƏliSƏMİ-Dimiz adam kimi! Taleyn iro niyasına bax ki, guya Əli SƏ-MİD – lal-dinməz, sakit, möhkəm dayanan olacaqmiş deyə adamı dünyaya gəldiyi andan birinci olaraq, ismiyləmürək-kəbləşdiriblər, sonra da həya-

tiyalı! İkisi də şair kimi faciələrdən heykəl yaptı, salnamə yaratdı!

Əlisəmid! Təkcə "Yol" adında ədəbi-bədii qəzetiñ sahibi olmadı mən tanığım illərdən bu yana, həm də YOLU olan oldu – bir daha heç kimin keçməye cəsarət edə bilməyəcəyi yoluñ!

Əlisəmid! Ədəbi Arazlara qovuşan Kür şairimiz! Bütün yaxşılıqların içində, öndən və həm də şahidi! Bütün pisliklərin hədəfi və acıların-ağrılardan mərkəzində! Hər dəfə Əlisəmid Kür hərlənib-fırlanıb mənə rast gələndə, yaxud da məclisde ondan söz düşəndə dədəmin və qardaşının, üstəlik də

ğıma baxıb-baxıb köksünü ötürüb demişdi:

- Bu yer üzündə səni tanıdım 40 ilde səndən başqa birini görmədim ki, sənin qədər özü özünə düşmən olsun!

Sevgilim deyirdi ki:

- Sən xoşbəxt yaşamağı bacarmırsan, hökmən gərək öz başına bir müsibət aşacan!

Hə, Əlisəmid Kür, sən 65-ə çatıbsan, mən 50-ni keçmişəm! Bəlkə "bəs" deyək? Yoxsa hələ də "yeri var"? Dalağa dəyməyib? Axı sən dalağa dəyən şairsən hər misranla!

Axı nə qədər "sonrası nə ola-ola" deyərsən, deyərik?

Çöln dumanında azib qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırılıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası... sonrası nə ola-ola.

Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası... sonrası nə ola-ola.



Adam nə qədər cibindən üzüyər, adam nə qədər canından çürütür? Qoy Ağacın dərdini yar-

ki evine qonaq getmək ola. Bəli, bir dəstə, başda Əlisəmid olmaqla gəlirlər bu Salam Novruzovgi. Nəinki Salamgilin, ölkənin kəsib vaxtları olur, yiğisib həyat evinin dalında, başlayırlar vurmağa. 1..., 2..., 3..., 5..., 7..., 9..., 11..., nəhayət, 13-cü araq butilkasını boşaldanda, Əlisəmid qayıdır ki, hə, dəydi! Soruşurlar ki, Əlisəmid, nə dəydi?

Ustad da qayıdır ki:

- İndi dəydi, dalağa dəydi!

Biz Əlisəmid Kürün dalağına bəlkə də 13-cü butıkladan sonra dəyə bilərik, amma o hər şeiryle dəyir dalağımıza! İnanmırınız? Buyurun:

Alo, mən səni grürəm

Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan, divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırırgözərimizdə...
Telefon zəngi.

-Alo, Bakıyla danışın.

-Al-lo! Qızım, sənsənmə!?

...

-Al-lo!

...2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsen.

Bir zəhi bulud

Silkelədi telefon xətlərini.

Yüz səniyəlik sükutun arxasına

Şığıd bir insan ömrü.

-Alo! Alo!!

-A-ta! A-ta!

...Üzün yadımdan çıxır,
İlğim axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.

Yuxu da yalanmış,

fotoşkil də yalan...

-Alo! Alo!

-Ata, məni eşidirsən?

-Al-lo, mən səni görürəm, qızım...

Aydin Caniyev

Dalağa dəyən Şair!



sevgilimin mənə dediyi yadıma düşür:

Dədəm Məmməd deyirdi ki:

- Ay bala, sənə bu qədər əziyyət çekirik, sevirik, əzizləyirik, varımızı-yoxumuzu veririk, amma sən bir niyyətini nümayiş etdirirsən: doğulan gündən ölmək üçün əlləşirsin - əvvəller, uşaq vaxtı xəstələndin, bir az böyüdüñ, başladın dalaşmağa, ağlının ümidiñ buraxdıq, getdin qan çanağının içində, diplom aldın, ağa demədin, xan demədin, rəiyet demədin... Adam da Öl(dürül)mək uğrunda vuruşarmı?

Bəs sən haçan yaşamaq üçün mübarizə aparmaq istəyəcəksən? Özizgirami qardaşım da özüm-özümü zülmlərə salma-

şəyində quruya nimdaş köynəyin, Tənhalıq içinde canın sixla.

Görəsan sinəndə bir daş göynəyir, Qəfildən bir quzu sənə qışlaq

Sonrası... sonrası nə ola-ola.

**Quru çörəyini böləsən yang
iləh da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma...**

Sonrası... sonrası nə ola-ola.

Axi belə getsə:

**səni büssür külqəbi kimi satacaqlar
hərracda!**

Axi:

türmələrde ad günü keçirmirlər!

Axi bəs deyilmi:

Ürək qızdırğıN, çörək kəsdiyin

Qəfildən üstüNdənatdanib keçir.

Axi bəs deyilmi:

paqlar çəkSİN də, qoy "Ağaclar öISÜN ayaqüstə" də...

Axi:

Yüz əliqlinləi hazırl
bir bənövşə boynu vurma-

ga...

Ehh, Cəfər kişinin oğlu, Sənde-Mi sübut etmək istemirsən bu həyata Kİ, BİRÜZLÜ olub da xoşbəxt olmaq olar? Day onda biza yazığın gəlmədi gəlmədi, özüne niyə 65 il zülm elədin?

Nə qədər ki, ölməmisən, xoşbəxt olmayı da bacar, qalan hər şeyi bacardın, BİRÜZLÜ oğlan!

Yaziya sözardı:

Cəlilabaddan bir cavan şair peyda olur, Salam Novruzov. Əlisəmid ağrısını alıǵım da istedadı gəyidə tutan adamı axı, istedad uğrunda gülleye gedər, nəin-

Səhifəni hazırladı: Tural Turan